

# Hüseyin Cavidin bədii zamanı sonsuzdur

Böyük şairin özbək dilində  
nəşr olunmuş seçilmiş əsərləri təqdim edildi

**Ötən gün Azərbaycan Dillər Universitetində dahi Azərbaycan şairi Hüseyin Cavidin seçilmiş əsərlərinin özbək dilində nəşrinin təqdimat mərasimi keçirildi.**

Tədbirdə giriş sözü ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla bildirdi ki, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetiñin təsisçisi Sona Vəliyevanın, eləcə də digər Azərbaycan ziyalılarının teşəbbüsü ilə Özbəkistanda görkəmli şair Hüseyin Cavidin əsərləri təbliğ olunur: "Bu təbliğ gözəl bir əser şəklində işiq üzü görüb. Bizim özbək qonaqlarımız nəşr edilən kitab şəklində Hüseyin Cavid dünyasına müraciət ediblər. Azərbaycan üçün Hüseyin Cavid mütqaddəs şəxsdir. O təkcə şair deyil, əzabkeş insan kimi hər bir azərbaycanlının qəlbində bu gün də yaşayır. Eyni zamanda ulu öndər Heydər Əliyevin qarşısında baş əyirik ki, Hüseyin Cavidin nəşini Azərbaycana qaytarı və o, doğma Naxçıvanda torpağı tapşırıldı. Bu, ümumiyyətlə görünməmiş hadisə idi. Bunun üçün Heydər Əliyev şəxsiyyətinə çox böyük borcumuz var. Cavidin nəşini Naxçıvana apararkən ulu öndərin orada söylədiyi nitq onun həm Azərbaycan mədəniyyətinə, həm de Hüseyin Cavid sənətine verdiyi böyük qiymət idi. Bu gün Hüseyin Cavidin yaşıması Azərbaycan ziyalılarının, ədəbiyyatsevərlərinin, hər bir ailənin sanki mənəvi bir borcu kimiidir. Çünkü bu nakam insan öz ailəsindən, ya-xinlarından, vətənindən uzaqlaşdırılmışdı və bir tənha insan Sibirdə ne edə bilərdi? O dəhşətli bir zamanda insan belə de özünə ölüm arzulayırdı.

Cavid bizim qəlbimizdə son dərəcə gözəl duyğulu bir şair kimi yaşayır. Bu hüsnü-xuda şairi, Allaha yaxın olmaq ehtirası Cavidi sanki o dövrde amansız sosializm-realizm tərəfdarlarının ağır və cəzəli təqiblərinə məruz qoydu və bu böyük şair yerdə yaşaya bilmədiyinə görə göylərdə də yaşaməq haqqından mehrum edildi. Amma Cavid yenə də göylərdədir, səmalardadır və bu gün də pərvaz edir. Bu pərvazın en gözəl nümunəsindən birini nəfis şəkildə tərtib olunan bu kitabda görürük".

K. Abdulla qeyd etdi ki, bu kitabın timsalında özbək mütəxəssislərinin Hüseyin Cavidə olan münasibəti öz ekisini tapıb: "Onu qeyd etmək istərdim ki, Sona Vəliyevanın fəaliyyəti bununla bitmir və o, Cavidi başqa dillerdə, mədəniyyətlərdə təbliğ etməkdən yorulmur, usanır. Biz yəqin ki, Hüseyin Cavidin gələcək nəşrlərinin sesini başqa ölkələrdən eşidəcəyik. Cox sevinirik ki, Cavid özbək oxucusu da qəbul edəcək, oxuyaçaq və ona öz şairi kimi münasibət bəsləyəcək. Çünkü Hüseyin Cavid faktiki olaraq bütün türk dünyasının şairi idi. O ele bir dilde yazırı ki, həmin dili o zaman bütün türk xalqları başa düşürdü. Sərhədlerin ayrılmasıdan önceki Cavid dili bütün türkləri birləşdirən bir dil idi. Cavid na isteyirdi? O bütün insanların xoşbəxtliyini, insanların məhəbbətini isteyirdi. Bu baxımdan bizimnak şairimizə verilən qiymətə görə hər kəsə minnetdarı".

Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirdi ki, Hüseyin Cavidin özbək dilində seçilmiş əsərlərinin ilk təqdimati Özbəkistanda Nizami adına Universitetdə keçirilib: "Onu qeyd edim ki, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov orada böyük bir tərcümə mərkəzi yaradıb. Azərbaycan ədəbiyyatını özbək dilinə, özbək korifeylərini isə Azərbaycan dilinə tərcümə etmək sahəsində onun çox böyük zəhməti var. Bu haradasa sovet dövründə sinmiş olan ədəbi körpülerimizin bərpası demekdir. Biz ruh, qan, dil, düşüncə birliliyi olan xalqları və müxtəlif zamanlarda bunu bizdən almağa çalışıblar. Azərbaycan və Özbəkistan müstəqillik qazanandan sonra bu əlaqələrin bərpası yolunda eziyyət çə-



kən insanlar olub və buna görə onlara minnetdarıq. İdeyamı dəstəklədiyi üçün isə Samir Abbasova xüsusi təşəkkür edir. Bu, Cavidin Özbəkistana ilk gedisi deyil. Şehv etmirməs, 1921-ci ildə Cavidin əsəri bu ölkədə tamaşa yaradıb. Həm Azərbaycanda, həm de Özbəkistanda bu tamaşadakı kiçik türkçülük ideyasına görə həmin dövrün rəhbərləri onu repertuarдан çıxarırlar. Cavid İblisi həm mifoloji, həm de klassik obraz olaraq mühərabə tərədicisi kimi yaratmışdı və eləcə de müasir dövrde türkçülünün inkişafına əngel olan iblisləri bu obraz vasitəsilə ortaya qoyurdu. Cavid təpədən dırnağa qədər türkçü idi və ideyası uğrunda şəhid olduğu üçün bütün türkdilli ölkələr arasında təbliğ etmək onun mənəvi övladı olaraq hər birmizin borcudur".

S. Vəliyeva qeyd etdi ki, Hüseyin Cavidin eli-nə qələm aldığı gündən son əsərinə qədər yaz-

öndər bildirdi ki, kimi Azərbaycan qaytarır. Məhz ümummilli lider Heydər Əliyev bu addımı ilə türkdilli xalqlara türk ideologiyasını qaytarıb. Bu çox vacib məsələdir və zaman-zaman bu məsələlər üzərində dayanmalıdır. Ulu öndər deyirdi ki, Cavidin yaradıcılığı tək bədii güclüdür, həm fəlsəfi, həm də ideoloji gücünə görə bize lazmıdır. Heydər Əliyev bunu demək, əslinde türkçülüyü nəzərdə tuturdu. Ona görə də ulu öndər Hüseyin Cavid vətəne qaytarıb və hələ özünü sahilində 120 illiyi ilə bağlı sərəncam imzaladı. Daha sonra prezident İlham Əliyev Cavidin 125, 130 və 135 illiyi ilə bağlı sərəncamlar verdi. Bütün bun-

lar Cavidin dövlətçiliyimizdə oynadığı rolü nəzərə alaraq ırsının təbliği üçün atılan addimlardır".

**AMEA-nın müxbir üzvü, professor Kamran Əliyev** bildirdi ki, Cavid haqqında danışmaq həm tarix, həm də müasir dövr haqqında danışmaq deməkdir: "Biz beşən ümumi sözlərimizlə deyirik ki, böyük sənətkarlar zaman və məkəna sığdırırlar. Cavid bədii zamanı sonsuzdur. Hüseyin Cavid o mövzulara, zamanlara müraciət edir ki, həmin zamanlar bəşəriyyət tarixinin ən önemli xarakterik zamanlarıdır. Götürek, İran və Turan haqqında "Səyavuş" əsərini. Doğrudur, Cavid Firdovsinin yazdığı kimi onları qarşılaşdırır, əksinə, bütün görkəm istəyir. İkinci böyük zaman peyğəmbərin zamanıdır. İslam dininin bərqərar olması Məhəmməd peyğəmbərin adı ilə bağlıdır ki, Hüseyin Cavid o zamanı "Peyğəmbər" əsərində eks etdirir. Bəşəriyyətin üçüncü



diqları Azərbaycan üçün idi: "Cavid təxminən 30 yaşlarında türk dünyasına vəsiyyət yaziş. O burada türkçülük, elm, din, ailə, böyükər münasibət, yeni həyatımızı əhatə edən əxlaqi, siyasi, ideoloji kateqoriyaları əhatə edən hər bir məsələyə türk övladının necə yanaşmalı olduğunu ortaya qoyub. Cavidin ailəye münasibəti sonralar "qadın güllərə, bəşəriyyət güləcək" kimi ifadeye çevrilir. Qız uşağı məhz belə tərbiye almılmalıdır, yalnız elm yarışı uğrunda mübarizə aparmalıdır. Çünkü "bu günün qızı, sabahın anasıdır" ideyasını dila getirən Cavid qız uşaqlarının bu cür tərbiyə olunmasını ireli sürür. Eləcə də onun "Ana" pyesinde türk anasının necə olması gösterilir. Burada misilsiz bir ana obrazı yaradılıb və dünya ədəbiyyatında bu qədər güclü ana obrazı olma bilməz. Cavid bu və digər məsələləri öz əsərlərində qlobal şəkildə qoyur. Onun əsərlərindən Tərih, insan və cəmiyyət, vətəndaş və dövlət münasibətləri qoyulur və bütün burlarda əsas ideya kimi insan nəzəriyyəsi göstərilir. Prezident İlham Əliyevin bir fikri var ki, qara qızı kapitalını insan kapitalına çevirməliyik. Biz Cavid oxumadan, onu təbliğ etmədən bunu necə edə bilərik? Məhz kamil insanın necə olmasına Cavid çox güzel şəkildə göstərir".

S. Vəliyeva vurğuladı ki, bir müddət əvvəl "Vətəne qaydiş" adlı bir layihə həyata keçirildi. Onun sözlerinə görə, bu layihə çərçivəsində Cavidin neşinin Azərbaycan getirilmesi ilə bağlı bütün proses bir kitab şəklində öz ekisini tapdı: "Ulu

böyük zamanını Cavid "Xəyyam" əsəri ilə diqqətə getirir. Yeni zaman isə Şərqdən Qərbe hərəkət edən və öz əbədiyyətini öz əli ilə yanan bir zamanıdır və bu, "Topal Teymur" əsəri ilə bərqrərər oldu. Bir də hemişə bizim narahatlığımızın zamanı var, bolşevizm zamanı. Hüseyin Cavid "Knyaz" əsəri ilə o dövrün möhrünü vurdu. Cavid bu böyük zamanlar içərisində olan bir sənət-kardır. Bu zamanların bədii təfəkkürə sığdırılmasının nə qədər çətin olduğu indi hər kəsə bəlli olur. Çünkü o dövrlərin hər biri haqqında yazmaq həmin dövrün bütün incəliklərinə qədər bilmək deməkdir. Ona görə də bu böyük zamanları Hüseyin Cavid ədəbiyyatı gətirdi və bu möhtəşəmliliyi ilə nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında özüne böyük heykəl qoydu".

**Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Babaxan Şərifov** qeyd etdi ki, Hüseyin Cavid milletini sevən və bu yolda qurban olan bir şəxsiyyətdir: "Əsas ədalətdir, ədalət isə milletini sevmekdir. Məhz Hüseyin Cavid belə bir insan idи və onun əsərləri özbək oxucular tərfinindən çox sevılır".

Tədbirin sonunda Türk Xalqlarının Ümumdünya Konqresi tərəfindən Özbəkistan Yazıçılar Birliyinin üzvləri Babaxan Şərifov və Atxambek Alimbekov, şairələr Şəhla Qasimova və Xasiyyət Rüstəmova, eləcə də Özbəkistandakı Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Samir Abbasov diplomla mükafatlandırıldı.